

niyə



Coys Mayer

**Niyə,
ey Allah, niyə?**

Coys Mayer

Moskva

2006

Yazıdan olan sitatlar Müqəddəs Kitabın geniş tərcüməsindən götürülmüşdür – The Amplified Bible.

İnsanların çoxu tam çaşqınlıqda yaşayır. Onları bu hala salan nədir? Və bunun qarşısını necə almaq olar?

Niyə, ey Allah, niyə?

Təlaşdan necə azad olmaq olar.

© 2006 Coys Mayer

Bütün hüquqlar beynəlxalq müəllif hüquqları haqqında qanunla qorunur. Kitabın məzmunu və üz qabığı istənilən şəkildə müəllifin icazə məktubu olmadan bütöv yaxud qismən yenidən çap edilə bilməz.

Mündəricat

Ön söz	5
1. Bizi təşvişə salan nədir?	7
2. Bəsdir düşündünüz!	13
3. İman nədir?...	17
4. Lütf hər müəyyən edilən gündə verilir	21
5. Əgər ki...	27
6. Bəs, əgər...?	33
7. Hər şeyin izahını axtarmayın	39
8. Düşüncələr aldatmağa gətirib çıxara bilər	49
9. Təlaş sevincdən məhrum edir	59
Yeni həyata başlayın	63
Müəllifdən.....	67.

Ön söz

“Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mən gəldim ki, onlar həyata, bol həyata malik olsun”, - İsanın bu sözləri Yəhya İncili 10:10-da yazılmışdır.

İblis sevincinizi əlinizdən almaq və həyatınızı çətinliyə salmaq istəyir.

Amma mən dua edirəm ki, bu kitab sizə hər şeydə Allaha etibar etməyi öyrənməyə kömək etsin. Hər şeydə Allaha güvənməyi öyrənməklə, siz arzu olunan sülhə və sevincə nail olacaqsınız!

1

Bizi təşvişə salan nədir?

Həyatınızda anlaşılmaz bir tərzdə nəşə baş verirmi? Sizi nə işə çəşqınlıq halına gətirirmi? Yəqin ki, həyatınızın indiyədək nə üçün necə var idi, elə də qaldığını başa düşmürsünüz? Ola bilsin ki, Allaha deyirsiniz: “Ey Allahım, niyə? Niyə mən başqa cürə yaşamıram? Niyə hər şey məhz belə baş verdi? Mən bunu başa düşə bilmirəm!”

İnsanların çoxu tam çəşqınlıqda yaşayır. Nə vaxtsa mən də belə yaşamışam və bu vəziyyətin nə qədər əziyyətli olduğunu bilirəm. Buna görə də

mən insanları nəyin təşvişə salması və bunun qarşısının alınması haqqında dərindən düşünməyə başladım.

Bir gün Kanzas-Sitidə təbliğ edirdim. İbadətdə üç yüz nəfər adam iştirak edirdi.

Onlardan kimin indi bu və ya digər suala cavab tapa bilmədiyini soruşdum. İki nəfərdən başqa, onu da nəzərinizə çatdırım ki, onlardan biri mənim ərim idi, hamı əlini qaldıranda çox təəccübləndim! Demək olar ki, hamı nədənsə təlaş içində idi. Bu sualı digər ibadətlərdə də verirdim və hər dəfə eyni səhnəni görürdüm.

Mən bu haqda düşünməyə davam etdim və Rəbdən insanları niyə təşvişə düşmələrinin səbəbini mənə açmasını xahiş etdim. O da cavab verdi: “Onlara de ki, özlərinin bütün “niyə” sualına

cavab tapmağa çalışmasınlar və onda sakitlik tapacaqlar”.

O zaman tamamilə başa düşdüm ki, niyə artıq mən həyəcan hissini yaşamıram: baxmayaraq ki, hələ çox şeyi başa düşmürəm, amma bu məni əvvəllər olduğu kimi narahat etmir. İndi məndə hər şeyi başa düşməyin beynimdən çıxmayan istəyi yoxdur.

Hər şeyi öyrənməyə, bilməyə və başa düşməyə cəhd etməyi qurtarın, onda çaşqınlıq dərəcəsinə də gəlib çıxmayacaqsınız. Sadə səslənir, amma əslində bunun dərin mənası var, çünki tələş və çaşqınlıq ağlın vəziyyətidir.

Ağıl ibislə mübarizə aparan döyüş meydanıdır, bu meydanda biz ya qələbə çalırıq ya da məğlub oluruq. “Çünki

Allah qarışıqlıq deyil, sülh qaynağıdır” (1Korinflilərə 14:33), iblis isə hər yerdə başdan-başa qarışıqlıq salır. O, Allahın Sözü ilə heç bir əlaqəsi olmayan nəzəriyyəni bizə atır. Bu döyüşdə iblisin üzərində qələbə çalmaqdan ötrü onun bizə zorla qəbul etdirmək istədiyi o fikirlərdən uzaqlaşmalıyıq.

“Ona görə ki, döyüş silahlarımız cisimdən düzəldilən silahlar deyil, qalaları dağdan ilahi qüvvəyə malik silahlardır. Nəzəriyyələri, Allah barədə biliyə qarşı çıxan hər bir səddi yıxıb, hər bir düşüncəni əsir edərək Məsihə itaət etdiririk”.

2Korinflilərə 10:4-5

Əgər Allahın Sözü deyirsə ki, hər şeyi başa düşməyə cəhd etməyin, onda gəlin, biz də Onun dediyi kimi edək. Yenə də siz hər şeyi aydınlaşdırmaq istəyəndə, ağılınzdan həyəcanlı, narahat fikirlər keçməyə başlasa, onları İsanın tabeliyinə əsir edin. Yazının bu hissəsi deyir ki, bizim apardığımız müharibə əsasən ağılınızda baş verir. İblis ağılınıza hücum edir. Necə? Tutaq ki, məsələn, yaramaz, qarışıq fikirlərlə, həyəcan və təşvişlə.

Bu ayədə həm də nəzəriyyə və düşüncələrdən danışılır. Nəzəriyyələr, hansısa problemlərimizi həll etməyə çalışıb qurduğumuz cürbəcür planlardır, düşüncələr isə suallarımıza cavab tapmaq üsuludur. Amma bu cavabları tək-cə Allah bilir. İnsanlar düşdükləri vəziyyətdən çıxış yolunu tapa bilməyəndə,

baxmayaraq ki, var gücləri ilə axtarırdılar, çaşqınlıq halına düşürlər. Çıxış yolunu isə təkcə Allah bilirdi. Yalnız O, problemlərin həllini bilir, amma hansısa səbəbdən onu bizə açmır.

2

Bəsdir düşündünüz!

Hər şeyi aydınlaşdırmaq və cavabları axtarmaq adətindən azad olmağa müvəffəq olduğumu həqiqətən qiymətləndirmək istəyirsinizsə, sizə mənim əvvəlki fikirlərimin necə olmasını bilmək lazımdır.

Mən hələ lap gənc olanda heç kimdən asılı olmayacağımı, tamamilə sərbəst olacağımı və özüm-özümün qayğısına qalacağımı qərara aldım. Mənim fikrimcə bu tərbiyənin ən doğru yoludur. Heç

kimdən kömək istəməyəcəyimi, heç kimə heç nə ilə borclu qalmayacağımı qərarlaşdırdım. Haqsızlıqdan və dərd-qəmdən yorularaq zənn etdim ki, belə yol məni xilas edəcək.

Əlbəttə, mən haqlı deyildim, amma bunu başa düşməkdən ötrü mənə çox vaxt lazım idi. Baş verənləri anlamağa çalışaraq daim narahat olurdum və düşünürdüm. Əsəbiləşirdim, əhvalım pozulurdu, tez-tez narazı olurdum – bu da mənim o vaxtlar necə olduğumun yalnız qısa təsviridir. Nə qədər çox asılı olmamağa çalışırıqsa, bir o qədər də Allaha ümid bağlamaq çətin olur. Allah hər şeydə özümü zə güvənməyi yox, ancaq Ondən asılı olmağımızı istəyir. Nə qədər İsadən asılı olsanız, o qədər Ona etibar edəcəksiniz, qətiyyən şübhə

etməyərək ki, O, bilmək istədiyimizi öz vaxtında bizə açacaq.

Amma belə münasibəti passivlik yaxud etinasızlıqla qarışdırmayın. Məsələn, sizin yaxud dostunuzun başına nə isə pis bir hadisə gəlib və siz bunun nə üçün baş verdiyini başa düşmürsünüzsə, onda Müqəddəs Ruhdan baş verənlərin səbəbini sizə başa salmasını xahiş edin. Amma O, dərhal bunu sizə açmasa, təəssüflənməyin: deməli hələ vaxtı çatmayıb. O, sizə lazım olan vaxtda cavab verəcək.

Əgər sizdə sual meydana gəlibsə və cavab tapmağa cəhd etmişiniz, amma başa düşmüsünüz ki, dolaşib qalmısınız, bu zaman Allaha minnətdarlıq edin ki, O, cavabı bilir və Ona bunu sizə açana qədər gözləyəcəyinizi deyin.

Əgər Allaha etibar etməyi öyrənməsəniz bu və digər işdə təlaşda və çəşqinliqda qalacaqsınız, suallarınızın cavab qalmasından da qorxmayın. İman budur.

3

İman nədir?

İman haqqında Allahdan aldıqlarımızın köməyi ilə doktorına yaxud vasitə kimi danışmaq olar. Efeslilərə 2:8-da deyilir ki, biz iman vasiasilə lütfə xilas oluruq. “İman ümid edilənlərə etibar etmək, görünməyən şeylərə əmin olmaqdır” (İbranilərə 11:1). İmanı müxtəlif cür təsvir etmək və ona başqa-başqa təriflər vermək olar, amma mən imanımın olmasını başa düşməyimə kömək edən sadə düstur çıxartdım. Budur o: kimin

imanı varsa, həyata xüsusi baxışla yanaşır.

İman bizə rahatlıq verir. İbranilərə Məktub 4:3-də deyilir ki, Allaha iman edən Onun rahatlıq diyarına girir. Daha sonra bu fəsildə oxuyuruq ki, Allahın rahatlıq diyarına girən adam (yadda saxlayın ki, imanın elə özü rahatlıq qapısıdır), dərd-qəmdən və əziyyətli bəşəri əməklərdən rahatlaşır (10-cu ayə). Bizi təşvişə salan, əziyyətli əmək adlanan bütün cəhdləri başa düşmək olar.

İmanlı insan deyir: “Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır” (1Peter 5:7). Yaxud: “Mənə mütləq hər şeyi bilmək və başa düşmək lazım deyil. Mən hər şeyi bilən O Kəsi artıq tanıdığımdan tamamilə məmnunam!” Yaxşısı budur ki, Onun

etdiyi bütün şeyləri ayırq etməkdənsə, Allahı yaxından tanımağa can atın.

İmanı olan adam təşvişə düşmür, narahat olmur və sabahkı gündən qorxmur, başa düşür ki, ona məlum olmayan, İsayə məlumdur. Yaddan çıxartmayın ki, Rəbb İsa – Var Olmuş, Var Olan və yenidən Gələcək Kəsdır. O hələ dünya yaranmazdan əvvəl mövcud idi. O, onun yaradılışında iştirak edib. Siz hələ dünyaya gəlməmişdən O, sizin haqqınızda hər şeyi bilirdi. O, sizi ana bətnində olarkən formalaşdırmışdı. O, Alfa və Omeqadır, Başlanğıc və Sondur. O nəinki başlanğıcı və sonu bilir, O başlanğıcla son arasında olan hər şeyi bilir.

Əgər fərz etsək ki, Onun İkinci Gəlişinə qədər hələ vaxt var, onda bizim sizinlə qarşıda kifayət qədər sabahkı günlərimiz var. Mən bilirəm ki, məni sabah nə gözləməsindən asılı olmayaraq, bu sabahkı günü və eləcə də məni O Öz ovcunda saxlayır (Yeşaya 49:16). Bu məni sevindirir və mənə təckinlik verir.

İmanı olan adam bugünkü günlə yaşayır və irəliyə qaçmır.

4

Lütf hər müəyyən edilən gündə verilir

Bu günlə yaşayın! Keçmişlə yaşamayın, əks halda həyat sizdən yan keçər. Allah Özünü “Mən Olmuşam” göstərməmişdi – O Özünü “Mən Varam” göstərmişdi. Gələcəklə də yaşamayın. Allah Özünü “Mən Olacağam” deyə göstərmirdi. Amma bu günlə yaşayın, onda həyat olduqca asan olacaq. Həm də iman indiki ana aiddir: iman olmayıb və olmayacaq, amma gözlənilən şeyin həyata keçməsi var.

İsa fırtına vaxtı Öz şagirdlərindən soruşdu: “Niyə belə qorxu içindəsiniz?”, sonra da əlavə etdi: “Cəsarətli olun, Mənəm, qorxmayın!” (Matta 14:27). Onun sözlərini anlayırsınızmı? İsa deyirdi: “Mən indi, hazırda Varam və nə qədər ki, Mən Varam hər şey öz qaydasında olacaq”. Bu günlə yaşayın! Dünənki gün barəsində, sabahkı günün qayğıları haqqında daimi fikirlər və xatırlamalar bugünkü günü sizdən oğurlayacaq, lütf isə sizə məhz elə bu günə verilib. Sabahın lütfü cabahkı gündən tez gəlməyəcək, Allahın sizə dünən verdiyi lütfü isə artıq istifadə etmişiniz. Lütf, Allahdan verilmiş nə isə etmək ehtimalıdır, Onun xeyirxahlığı və Müqəddəs Ruhun gücü sayəsində etməli

olduğunuz şeyi edə bilərsiniz. Amma gələcəyə lütfü yığıb saxlaya bilmərik.

İsraililərin səhrada necə yaşamaqları yadınızdadır? Allah göydən yemək tökərək fəvqəltəbii şəkildə onları yedizdirdi. Onlar onu manna adlandırdılar. Ondan ehtiyat üçün yığıb saxlamaq istədilər ki, birdən Allah onları yedizdirməyi yaddan çıxardar. Amma Allah onlara şənbə günü müstəsna olmaqla, bir günə lazım olduğundan artıq manna yığmağa qadağan etdi. Hərgah onlar yenə də bir gün artıq sərf etmək üçün lazım olduğundan çox manna yığdılar, o da xarab oldu.

Bu haqda fikirləşin. Axı biz də bəzən belə hərəkət edirik. Siz narahat olanda, hər şeyi başa düşməyə və bilməyə

çalışanda, bu sabahkı günə manna ehtiyatı görmək cəhdinə oxşayır. Axı sizin Atanız sabahkı günün qayğılarını Ona etibar etməinizi istəyir. O istəyir ki, bütün qəlbimizlə və aqlımızla Ona güvənək və şəxsi düşüncəmizə etibar etməyək (Süleymanın Məsəlləri 3:5).

Bir gün belə bir hekayə oxudum: iki nəfəri Məsih İsayə iman etdiyinə görə həbs etdilər, ertəsi günü isə onları dirəkdə yandırılmalı idilər. Bu imanlılardan biri daha yaşlı idi və şəxsi təcrübəsinə görə Allahın yollarını bilirdi. Digəri isə Rəbbi çox sevən gənc idi, amma lazımızca ruhən yetkinləşməmişdi. Axşam qaranlıq düşəndə gənc imanlı şamı yandıran zaman barmağını da yandırdı. Onu dəhşətli qorxu bürüdü: “Mən təkçə bir barmağımı yandırmışam, ağrısına dözə

bilmirəm! Dirəkdə məni yandıranda bu işgəncəyə heç dözə bilmərəm”. Yaşlı imanlı bu sözlərlə ona təskinlik verdi: “Oğlum Allah səndən barmağını yandırmağı xahiş etməmişdi, O, sənə ağrıya dözməyin üçün lütf verməyib. O, səndən həyatını qurban verməyi istəyir və sabah sənə bu sınağa dözə bilməyin üçün lütf veriləcək”.

Görürsünüz, keçmişində uzun illər Allahla ünsiyyəti olan daha yetkin imanlı bilirdi ki, Allahın lütfü səhərçağı əlbəttə, onların üzərinə enəcək. Buna görə də onun imanı olduğu kimi indi təsəllisi də var idi ki, sabah Allah ona odda dayanmaq bacarığı (lütf) verəcək.

Bu nümunə onu göstərir ki, iman bizi narahatlıqdan azad edir. İmanı olanın sakitliyi var, belə o bilir ki, Allah sabahkı günün qayğısını çəkir və sabah onun yenidən “təzə manna yeməyi” olacaq. Keçmişdə baş verənlər yaxud gələcəkdə baş verəcək şeylər haqqında bütün günü fikirləşdiyiniz bəsdir!

5

Əgər ki...

Filipililərə Məktub 3:13-də həvari Paul bizi öyrədir ki, keçmişdə olanları geridə qoyaq və gələcəyə can ataıq. Əgər düşüncələrimiz deyilcə, bəc bizi keçmişlə bağlayıb saxlayan nədir? Çoxları keçmişlə yaşayır, bəs axı bugünkü gün isə keçib gedir və daha qayıtmayacaq.

Deyin görək, təkrar-təkrar keçmiş səhvləri etdiyiniz olubmu? Məyus olmusunuzmu: “Niyə mən bunu o vaxt etməmişəm?” “Ah, əgər ki, mən bunu deməsəydim yaxud onu etməsəydim!” “Əgər mən yalnız başqa cür hərəkət

etsəydim!” Bu “əgər ki”lərdən çəkinin! Ola bilsin ki, o an sizə düzgün görünən hər şeyi etmisiniz, amma nəhayət, yenə də hər şey yaxşılığa doğru yönəldi. İndi isə başa düşməyə çalışırsınız ki, “Niyə məhz belə alındı? Niyə, ey Allah? Mən bunu başa düşə bilmirəm, amma çox istəyirəm ki, ayırd edim! Bilmədən yaşamaq dözülməzdir! Mən tamam çaşıb qalmışdım!”

Mən sizə birbaşa deyəcəyəm ki, belə fikirlərlə yalnız özünüzü üzürsünüz! Çox uzun illər mən də bunun kömək etməyəcəyini başa düşənə qədər özümə belə işgəncələr verməklə məşğul olurdum. Keçmişimdə hələ indiyə qədər başa düşmədiyim çox şeylər olmuşdu. Allah mənə keçmişimi buraxmağa kömək etdi və indiyə qədər itirmədiyim tam

sülhü və rahatlığı əldə etdiyim üçün Ona minnətdaram.

Allah kamil sülhü hər şeyi özü həll etməyə çalışan insana yox, düşüncəsini Ona cəmləşdirən (Yeşaya 26:3) insana verir.

Həyatın haqsızlıqlarla dolu olduğunu hesab edən çox insanlar var. Keçmişdə necə mənimlə, yəqin ki, sizinlə də ədalətsizcəsinə rəftar ediblər və bu nəticədə çoxlu problemlərə, acı incikliyə və dərin qəlb yaralarına səbəb olub. Bu problemlərin həll edilməsi və yaraların sağalmasından ötrü illər lazım gəlirdi.

Uzun illər mənim özümə yazığım gəlirdi və başqalarından da mərhəmət gözləyirdim. Kədər və qəzəblə mənimlə

niyə belə amansızcasına rəftar etmələrini düşünürdüm. Niyə Allah mənə kömək etmirdi? Niyə insanlardan heç kim mənə kömək etmirdi? Və nəhayət başa düşdüm ki, özüm-özümü bədbəxt edirəm. Mən bütün vaxtımı keçmişdə baş verənləri anlamağa və bu gün buraxdıqlarıma sərf edirəm. Bir gün Allah mənə dedi: “Coys, sən aciz və ya zəif ola bilərsən. Nəyi seçirsən?”

Kimsə keçmiş incikliklə, kimsə də keçmiş nailiyyətləri ilə yaşayır. Bunun özü də bir növ əsarətdir. Bəlkə fikirləşirsiniz ki, yeni qalibiyyətlərə çatmaq üçün müvəffəqiyyətlərinizdən yenidən istifadə etmək buna səbəb ola bilər. Yetərincə tez-tez xəyalən mən də öz keçmiş qələbələrimdən “ləzzət almışam”. Amma bu sizə yeni nailiyyətlərə

doğru irəliləməyə mane olacaq. Qoy keçmiş elə keçmişdə qalsın. O qələbə yaxud məğlubiyyətlə qeyd edilsə də, bu yenə də artıq keçmişdə qaldı. O geridədir, sizə bu günlə yaşamaq lazımdır!

Məni düzgün başa düşün: xoşagedən nə isə haqqında xatırlayanda, bu normaldır. Amma biz hətta ən yaxşı olan keçmişimizlə yaşayırıqsa, özümüzü bədbəxt edirik. Həyatınızda hansısa hadisə artıq geridə qalıbsa, qoy o bir pərdə kimi ayaqlarınızın altına düşsün, siz də onu tapdalayıb keçin və Allahın sizin üçün hazırladığı yeni və ən yaxşı şeyə doğru irəli gedin.

Yenə də təkrar etmək istəyirəm: “əgər ki,” ilə başlayan fikirləri özünüzdən rədd

edin. Nə icə pis bir şey baş verəndə fikirləşirik ki, əgər başqa cürə hərəkət etsəydim, onda nə olardı. Əgər nə isə yaxşı bir şey baş verirsə, fikirləşirik ki, bu yenidən təkrar olsaydı, nə yaxşı olardı.

Keşmişi yaddan çıxardın! Bu günlə yaşayın!

6

Bəs əgər...?

“Bəs əgər” – bu, sizin düşüncənizə buraxılan şər olanın yanar oxlarıdır (Efeslilərə 6:16). Bəs, əgər pul olmasa? Bəs, əgər xətrimə dəysələr? Bəs, əgər ciddi xəstələnsəm? Bəs, əgər işimi itirsəm? Bəs, əgər ömrüm boyu tənha qalsam? Bəs, əgər məndə heç nə alınmasa? Bəs, əgər onlar yalnız mənə gülsələr? Bəs, əgər məni rədd etsələr?

Xülasə, bu siyahını uzatmaq olar.

Bax, bu barədə fikirləşin: axı hər “bəs əgər”in arxasında kədərli fikirlər,

peşman-lıq, dilxorluq, qorxu zənciri uzanıb gedir. “Bəs əgər” baxışlarımızı gələcəyə yönəldir və hələ baş verməyən, bəlkə də heç vaxt baş verməyəcək şeylərdən qorxmağa bizi məcbur edir. Yaxud qaytarılması mümkün olmayan şeylərə təəssüflənməyə məcbur etməklə, bizi keçmişə yönəldir. Bax bu və o fikirləri biz “İsanın tabeliyinə əsir etməliyik”!

Sizə bir şey danışım. İbadət keçirə biləcəyimiz binaya ehtiyacımız olan vaxtlar var idi. Beş il müddətində istifadə etdiyimiz binanı söküb yerində böyük mağaza tikməyə hazırlaşırdılar. Biz ofislərimizi, ibadət üçün zalı, bazar günü məktəblərində uşaqlar üçün kifayət qədər yeri olan otaqları yerləşdirə biləcəyimiz böyük yer axtarmağa başladıq.

Bizə həmçinin təxminən üç yüz maşın saxlamaq üçün yer də mütləq lazım idi. Düşünürdük ki, belə bir binanı asanlıqla tapacağıq. Amma belə olmadı. Təklif olunan yüzlərlə variantları seçərək düz iki il münasib yer axtardıq. Nəhayət, hadisələrin gedişi çıxılmaz vəziyyətə düşməyə başladı. İblis isə bu vaxtda mənə “yanar oxlar” atırdı: bəs, əgər daha iki il də keçsə, bizim hələ də binamız olmasa? Əgər mən o vaxtı binanın qiyməti qalxmamışdan əvvəl o təklifi qəbul etsəydim, bu kimi vəziyyətə düşməzdik. Əgər belə işlərdən daha çox başüm çıxsaydı, onda nə etmək lazım olduğunu bilərdim. Bəs, əgər torpağı ələ keçirsəm, amma tikintiyə icazə ala bilməsəm? Bəs, əgər çox baha qiymətə alsam, sonra isə ucuz nəsə tapsam?

Allaha ona görə minnətdaram ki, hələ bizə yeni bina axtarmaq lazım olması meydana gəlməzdən əvvəl O, mənə belə fikirlərdən uzaqlaşmağı və bu cür düşüncələrin içinə girməməyi öyrətdi. Bu vəziyyət iki il bundan əvvəl baş versəydi, özümü aciz, qorxaq və pərt edilmiş hesab edərdim.

İndi qətiyyən şübhə etmirəm ki, getdiyimiz yolları Rəbb göstərir (Məzmur 37:23). Biz dua edirik və Ona güvənirik, Onun iradəsini yerinə yetirmək istəyirik, buna görə də O, bizi aparacaq və biz lazımı vaxtda və lazımı yerdə olacağıq. Allah heç vaxt tələsmir və heç vaxt gecikmir. Bina axtaranda bizə münasib görünən variantlarla qarşılaşdıq, amma yenə də qəbul edib-etməyəcəyimizdən asılı olmayaraq bizdə heç nə alınmadı.

Amma lazımı vaxt gəlib çatanda Allah bizə çox gözəl bina verdi. Bilirəm ki, qarşıda da O, bizi lazım olan hər şeylə təmin edəcək.

İndi nə qədər müxtəlif təkliflər aldığımızı xatırlayaraq, bina ilə əlaqədar problemin nə üçün uzun zaman həll olunmadığını və nə üçün cəhdlərimizin nəticəsiz qalmasını başa düşdüm. Səbəb isə bax bu idi: əgər Allahın müəyyən etmədiyi vaxtda nəyisə etməyə çalışırıqsa, bizdə heç nə alınmayacaq.

Allah nə etdiyini bilir. O hər şeyi nəzarət altında saxlayır. İndi mən üzgünləşə bilərəm, çünki məni qarşıda nələr gözləyir mənə məlum deyil, əvəzində hər şeydən xəbəri olan O Kəs mənə məlumdur.

Bəs, sizin işləriniz necədir? İsanı tanıyırsınızmı? Əgər hə, onda siz də Hər şeydən xəbərdar olan, Qüdrətli və Hər yerdə mövcud olan Allahla, var gücü və var biliyi ilə hər şeyə sahib olan və eyni vaxtda hər yerdə ola bilən Kəslə tanışsınız. Belə ki, üzgünləşin!

Belə bir vəziyyəti təsəvvür edin: hər şeyin necə baş verəcəyi barədə fikirləşirsiniz, düşünürsünüz, fərz edirsiniz, amma Allah hər şeyi tamamilə başqa cür edir! O zaman düşüncələrə və fərziyyələrə itirdiyiniz hədsiz vaxtınız tamamilə əbəs yerə idi! Mənim sizə məsləhətim budur ki, bəs, əgər siz üzgünləşib və Allaha Allah olmasına imkan versəniz?

7

Hər şeyin izahını axtarmayın

Bir zamanlar mənə görə bilmə ənamını verməsindən ötrü Allaha yalvarırdım. Mən elə hey dua edirdim və bir gün Müqəddəs Ruh mənə dedi: “Coys, hər şeyin izahını axtarmaqdan əl çəkməsən, sən heç vaxt baş verənləri görə bilmək iqtidarında olmayacaqsan”.

Təbiətə yaşayan adam ruhani aləmə aid olan şeyləri başa düşmür (1Korinflilərə 2:14-16). Mən öz ruhumda hansısa işarəni alıramsa və düşünməyə

başlayıram ki, bu işarə doğrudursa, onda heç vaxt qabağa getməyəcəyəm. Niyə? Bu suala cavab Korinflilərə Birinci Məktub 2:14-də verilib – təbiətə yaşayan adam ruha aid olan şeyləri başa düşmür, ruhdan olanları yalnız ruhani nöqtəyi-nəzərdən müəyyən etmək olar. Aqlınızın bilmədiyini ruhunuz bilir.

Əgər yenidən doğulmusunuzsa, onda Müqəddəs Ruh ruhunuzda yaşayır. O bizə çox şeyləri açmağa çalışır, amma bəzən Onun açdıqları bizim təsəvvürlərimizlə uzlaşmırsa qəbul etmirik.

Bir misal çəkim. Bir gün səhər ibadətə getməyə hazırlaşaraq, əsas köməkçilərimizdən biri olan və xüsusi

sədaqəti ilə fərqlənən bir qadın haqqında düşünməyə başladım. Onun üçün nə isə yaxşılıq etmək istədim. “Rəbbim, Rut üçün nə edə bilərəm, mənə söylə”, dedim və dərhal hiss etdim ki, Allah özümə təzə aldığı qırmızı paltarı ona verməyi mənə vadar edir. Mən onu üç ay bundan əvvəl almışdım, o mənim çox xoşuma gəlir, düzünü deyim, onu heç bir dəfə də olsa, geyinməmişəm. Onu mağazadan necə alıb gətirmişəm elə də həmin plastik torbada şkafda asmışam və onun üzərindəki bütün birkalar da durur. Rut məndən iri idi və böyük ölçülü paltarlar geyirdi. Amma maraqlısı bu idi ki, o paltar mənim bütün o biri geyimlərimdən bir ölçü böyük idi. Ümumiyyətlə, onu alanda mənim ölçümdə yox idi. Amma o elə biçilib-tikilmişdi ki, ölçünün böyük

olması nəzərə çarpmırdı və heç kim onun mənə böyük olduğunu hiss etməzdi. Ruhumda bu paltarı Ruta vermək istəyi ürəyimə düşəndə, aqlım etiraz etdi: “Rəbbim, axı o təzədir!”

Bəli, ”tutarlı” dəlil idi. Mənim aqlım, mənim “təbiətçə yaşayan ürəyim” ruhumla mübahisə edirdi. Sonra yenə Rəbbə dedim: “Tamamilə təzə paltarımı verməyimi Sən istəmirsən, düzdür?” Əslində isə Allah hansısa köhnə və bir qədər geyilmiş paltarı yox, məhz təzə paltarı verməyimi istəyirdi.

Görürsünüz, bizə artıq dəyəri olmayan şeylərdən ayrılmaq necə asandır. Bax bu təzə qırmızı paltar isə tamamilə başqa şeydir. Burada dərindən fikirləşmək lazımdır.

Mənim son dəlilim həqiqətən gülməli idi. Mən dedim: “Rəbbim, mən artıq bu paltara düşən sırğa da almışam” və bunu Allahda mərhəmət oyatmaq ümidi ilə yanıqlı-yanıqlı dedim. O, mənim bütün sübut-dəlillərimə tamamilə susmaqla cavab verdi. Bununla O, mənə işarə etdi ki, paltarla birlikdə sırğalarımı da verə bilərəm.

Allah bizimlə mübahisə etmir. O, bizi nəyəsə vadar edə, bizimlə sakit, aramla və gur səslə rəftar edə yaxud bizə hansısa sualı işıqlandırmaqdan ötrü Yazının ayələrindən istifadə edə bilər. Allah Onun iradəsinə və Onun Sözüne uyğun olmayan şeyləri etməyə sizə təkan

verməyəcək. (Yeri gəlmişkən, səslər haqqında: Müqəddəs Ruhun səsini digər səslərdən ayırd etməyi öyrənin).

Beləliklə, içimdə paltarı Ruta verəcəyimi bilirdim, amma heyfim gəlirdi. Bunu etməyin lazım olmadığını Allaha sübut etməyə çalışaraq, bir-birinin ardınca etirazlar edirdim. Amma Allah mənimlə mübahisə etmirdi. O, demək istədiyini demişdi. Hər şey mənim Rutun və onun necə xeyir-dualı olması haqqında düşünməyimdən başladı və Allahdan ona nə edə biləcəyim barədə məsləhət verməsini istədim. Amma Onun verdiyi məsləhət xoşuma gəlmədi, ruhum isə Allahın haqlı olduğunu bilirdi. İndi mən qərar qəbul etməli idim.

Qərar qəbul etməkdə mən tələsmirdim (Biz tez-tez belə hərəkətlər edirik, Allah bizə nəyisə etməyi deyəndə, bunu etmək istəmədiyimiz vaxtlar olur. Belə biz öz itaətsizliyimizi maskalayırıq). Qərarı yubatmaq yaxud vaxtı uzatmaq itaətsizlik göstərmək deməkdir. Həqiqi itaət xoş niyyət deyil, deyiləni yerinə yetirməkdir.

Bir neçə həftə keçdi, Ruta paltar hədiyyə edəcəyimi yaddan çıxartmışdım, Allah isə yox. Növbəti dəfə Ruta dua edəndə Allahdan onu necə xeyirdualamağı soruşan zaman O, yenə də həmin qırmızı paltarı yadıma saldı. Nəhayət başa düşdüm ki, Allaha tabe olmalıyam və paltarı Ruta hədiyyə etməliyəm. O zaman ağılıma gəldi ki, özünü görmədən bu paltarı onun üçün

almışam və məhz buna görə də üç ay plastik torbada şkafda asılı qalıb və bir dəfə də olsa onu geyməmişəm. Əlbəttə, Allah hər şeyi qabaqcadan bilir, biz isə Ona tabe olmaq əvəzinə, kənara çəkilməyə yollar axtarıq. Bunların isə hamısı ona görədir ki, 1Korinflilərə 2-ci fəsildə deyildiyi kimi təbiətə yaşayan adam ruhani adamı başa düşmür.

“Niyə, ey Allah, niyə? deyə təbiətə yaşayan adam soruşur. Niyə Sən məndən bu qurbanı istəyirsən? Məgər daha bəsit olanını etmək olmazmı?” Müqəddəs Kitabda belə fikirlər “cismani ağıl” adlanır və bu tərzdə fikirlər bizi sülhdən məhrum edir (bax Romalılara 8:5-6).

Bu kitabın əsas məqsədinin nədən ibarət olduğunu əgər yadınızdan

çıxartmısınızsa, hər ehtimala qarşı yadınıza salıram: “Niyə, ey Allah, niyə?” formasındakı fikirlərin təlaş əmələ gətirməsini, bizi sülhdən və sevincdən məhrum etməsini sizə göstərmək istədim.

Həyatdan zövq almaq istəyirsiniz?
Onda belə fikirlərdən imtina edin!

8

Düşüncələr aldatmağa gətirib çıxara bilər

Yeganə doğru yol həmişə yalandan qaçmaq, Müqəddəs Ruhun idarəçiliyinə sayıq olmaqdır. İblis Müqəddəs Ruha yox, öz ağılına və hissinə güvənən məsihçiləri axtarır və Allahın iradəsini yox, öz iradəsini icra edir. Əgər başımıza nə icə pis bir işin gəlməsini istəmiriksə, Müqəddəs Ruhun idarəçiliyi altında hərəkət etməliyik.

Bizə hər şeyi rəflərə məxsus şəkildə düzmək lazımdır. Hər görünənə izahat axtarmaq istəyirik. Suallarımızın cavabsız qalmasını xoşlamırıq. Amma Müqəddəs Ruh bəzi sualları cavabsız qoymaqla bizi itaətli və inamlı olmağa öyrədir. Əgər cavabı bilmiriksə, onda bizə ya Allaha güvənmək lazımdır ya da narahat olub hər şeyi özümüz ayırd etməyə çalışmalıyıq.

Tövbə edib İsanı qəbul edəndən sonra Müqəddəs Ruh yeni imanlı insanı ruhani yetkinliyə gətirib çıxartmaqdan ötrü onun üzərində işləməyə başlayır. Hətta hələ hər şeyi başa düşmədiyi vaxtda Ataya etibar etmək bacarığında olan insan da bu yetkinliyə çatır. Bax buna görə Allah həmişə suallarımıza cavab vermir, Ona etibar etməyə öyrədir.

Bundan başqa, bütün suallara cavab almaqla siz Allahın iradəəsinin həyata keçməsinə mane ola bilərsiniz.

Siz aqlınızı Allahın Sözləri ilə təzələməyə qədər o “cismani” olacaq. Korinflilərə Məktubun 8-ci fəslində cismani və ruhani ağıl haqqında danışılır. Qalatiyalılara Məktub 5:17-də isə deyilir ki, cismani təbiət Ruha ziddir, Ruh isə cismani təbiətə ziddir və onlar bir-birinə qarşı durur.

Gəlin, bu fəslə nədən başladığımıza qayıdaq. Biz hər şeyi rəflərə görə düzməyi və qutulara görə yerləşdirmək istəyirik ki, bizdə tam səliqə-səhmanın olması təəssüratı yaransın. Bu, cismani ağıla şəhadət edir.

Ofisimizdə nə vaxtsa bir sıra poçt qutuları dururdu. Onların hər birində ofisin əməkdaşlarından birinin adı yazılırdı. Əgər mənə əməkdaşlardan kiməsə hansısa göstərişi vermək yaxud nəyisə göndərmək lazım gəlirdisə, məktubu onun poçt qutusunda atırdım. İşçinin göstərişlərini yerinə yetirmədiyi hallar baş verirdiyi zaman səbəbini öyrənəndə aşkar olurdu ki, məktubu onun qutusunda atmamışam ya da ümumiyyətlə, məktubu adı olmayan qutuya atmışam.

Allah mənə dərs verməkdən ötrü poçt qutuları ilə bağlı hadisələrdən istifadə edirdi, mən də öz növbəmdə bunu sizə nəsihət etmək istəyirəm. O, mənə məktubun o qutuya düşmədiyi kimi bu və ya digər hadisə yaxud əhvalata dair mənim

də fikirlərimin o “rəfə” düşmədiyini göstərir. Mən həmişə xəyalən hər şeyi öz yerinə qoymağı istəmişəm ki, məndə hər şey yerli-yerində olsun. Mən fikirləşməyi çox sevirdim. Tez-tez Allahdan soruşurdum: “Niyə, ey Allah, niyə?” Cavab almamaqla narahat olurdum, ürəyimdə sülhü və sevinci itirirdim.

Allah hər şeyi başa düşdüyümü və öz anlayışıma uyğun hərəkət etməyi fikirləşərək tez-tez yanıldığımı mənə göstərdi. Daha sonra hər şey artıq lazımı qaydada dolaşdıqdan sonra məlum oldu ki, mən yenə “nə isə həmin qutuya atmamışam”. Allah mənə bunu bir məsəlin köməyi ilə izah etdi: “Öz gözündə özünü hikmətli sanma” (Süleymanın Məsəlləri 3:7). Allah mənə iyhamla bildirdi ki, özüm sandığım kimi

elə də hikmətli deyildim. Biz hesab edirik ki, hər şeyi bilirik və hər şeyi başa düşürük, Süleymanın Məsəlləri Kitabı 3:5-6 deyir ki: “Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə. Bütün yollarında Onu tanı, O sənənin yollarını düzəldər”.

Allah sizə nəyisə aydınlaşdıranda bütün şübhələr və hər cür həyəcanlar keçib gedir. Amma nəyisə öz ağılnızla aydınlaşdırmağa və başa düşməyə çalışdığınız zaman, siz daha çox dolaşmaq sala bilərsiniz və belə həqiqəti öyrənmə bilməzsiniz.

Hər bir vəziyyətə iki növ yanaşma var: düzgün və yanlış, ruhani və cismani. Gəlin təsəvvür edək ki, kimsə mənə peyğəmbərlik edir, amma mən bu peyğəmbərliyi tamamilə başa düşmürəm

ya da deyək ki, mən ruhani yuxu görürəm və onun mənasını başa düşə bilmirəm. O zama mən Ataya müraciət edib soruşa bilərəm: “Ata, mən bunu başa düşürəm, amma başa düşmək istəyərdim, buna görə də Sənə yalvarıram bunu mənə başa sal”. Sonra başa düşmədiklərimi “rəfdə” ayırıram. Başqa sözlə, hər şeyi Allahın əlinə verəndən sonra mən bu haqda daha fikirləşmirəm. Əgər O, mənim xahişimi yerinə yetirməyi gərəkli hesab edirsə, lazımı vaxtda O peyğəmbərliyi ya da yuxunu “rəfdən” çıxardacaq və onu mənim yadıma salacaq. Yəhya İncili 14:26-da deyilir ki, Müqəddəs Ruh bizi hər şeyə öyrədəcək. O, mənə anlaşılması mümkün olmayan şeyi başa düşməyə kömək edəcək.

Amma belə vəziyyətdə mən başqa cürə də hərəkət edə bilərdim: peyğəmbliyi almaqla və ya yuxu görməklə mən özüm onu açmağa çalışardım. Çoxlu insanlarla söhbət etməyə, onların fikirlərini öyrənməyə başlayardım. Və əlbəttə ki, müxtəlif insanların fikirləri ciddi olaraq birbirindən fərqlənərdi və bu məni çaşdırardı. Sonra, nəhayət nəticə etibarı ilə kiminsə yanına gələrək hərəkət etməyə başlayardım. Mən öz yuxularıma və aldığım peyğəmbərliyə dair çıxartdığım nəticələrə əsaslanaraq nə isə təşəbbüs göstərməyə çalışardım və özüm-özümə böyük pisliklər etməyə səbəb olardım.

Yadınızdadır, bu kimi fikirlər həyəcan və çaşqınlıq doğurur. Mən demirəm ki, ümumiyyətlə biz heç nə haqqında fikirləşməli deyilik, yox, biz Allahın hələki bizə açmadığını açmağa çalışmalı deyilik, əks halda biz daha çox çətinliyə düşərik və daha artıq həyəcanlanarıq.

Həyəcan hiss etdiyiniz zaman qoy bu sizə nəyisə düzgün etmədiyinizin xəbərdarlıq siqnalı olsun.

9

Həyəcan sevincdən məhrum edirik

İzin verin fikrinizi təsdiqləyim ki, həyəcan Allahdan deyil. 1Korinflilərə 14:33-də deyilir ki, Allah qarışıqlıq yaxud eynən yunan tərcüməsindəki kimi həyəcan qaynağı deyil. Kolosselilərə Məktub 3:15 tövsiyə edir ki, qəbul edəcəyimiz qərarları idarə edə biləcək daxili sülhümüzə hakim olmağa imkan verək. Sülh, hakim kimi hansı qərarların hesaba alınib-alınmayacağını deyəcək.

Həyəcan sülhün birbaşa ziddidir. “Həyəcan” sözü “dolaşıqlıq, çaşqınlıq, təlaş, nizamsızlıq, qeyri-müəyyənlik” deməkdir. “Sülh” sözü isə “nizamlılıq, daxili sakitlik, məmnunluq” deməkdir. Əgər insanın sülhü yoxdursa, sevinci də olmayacaq. İsa deyirdi ki, oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun (Yəhya 10:10).

Bir neçə il bundan qabaq qəti qərar qəbul etdim ki, Allahda sevinməliyəm və həyatdan zövq almalıyam. Əgər İsa mənim yalnız həyata malik olmağımdan ötrü deyil, həm də ondan zövq almağımdan ötrü ölüb, o zaman ondan zövq almağa çalışmalıyam.

İsa imanlılara “Onda qalmalarını” (Yəhya 15:4-10) deməklə, sülhə nail olmalarını öyrədirdi. Sonra isə O davam edir:

“Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun” (11-ci ayə).

Bu yalnız bir şeyi deyir: Allah istəyir ki, biz həyatdan zövq alaq. Həyəcan isə buna maniə olacaq.

Sonda sizə bir təklifim var: həyatda həyəcan və əzabla deyil, sevinclə yaşamağa qərar verin. Düzdür, bunun üçün sizə hər şeyi başa düşmək və ayırd etmək adətindən imtina etmək lazım gələcəkdir. Biz hər şeyi bilmək istəyirik, amma gəlin Allaha etibar edək və inanaq

ki, O bütün sualların cavabını Özü lazım hesab etdiyi vaxtda verəcək.

Mən inanıram ki, çaşqınlıqdan əl çəksəniz, sülhü və sevinci əldə edəcəksiniz.

Yeni həyata başlayın

Əgər heç vaxt İsadən Rəbbiniz və Xilaskarınız olmasını istəməmişinizsə, mən elə indi bunu etməyi sizi dəvət edirəm. Qəlbinizlə və var ürəyinizlə bu duanı edin və Məsihdə yeni həyata nail olun.

Ata Allah, mən inanıram ki, Məsih İsa Sənin Oğlundur və dünyanın Xilaskarıdır. Mən inanıram ki, O, çarmıxda mənə görə ölüb və mənim bütün günahlarımı ödəyib. Mənim layiq olduğum cəzanı O, çəkdi. O, mənim əvəzimə cəhənnəmə getdi və oradan Qalibkar çıxdı. Mən inanıram ki, İsa ölüldəndən dirilib və indi göylərdə Sənin

sağ tərəfində oturub. Mənim Sənə ehtiyacım var, İsa. Mənim günahlarımı bağışla, məni xilas et və həyatıma gəl. Amin.

İndi inanın ki, sizin günahlarınız bağışlanılıb, Allahın qarşısında salehsiniz və göylərdə sizi əbədi həyat gözləyir. Allahın Sözü təbliğ edilən yaxşı məbəd tapın. Təkcə Allahın Sözü sizin həyatınızı dəyişə bilər.

Sevimlilərim! Yəhya İncili 8:31-32-də yazılıb: “Əgər siz Mənim sözümə sadıq qalsanız, həqiqətən Mənim şagirdlərimsiniz. Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək”. Mən sizi Allahın Sözüni dərk etməyə və onu var ürəyinizlə mənimsəməyə çağırıram.

İsanı qəbul etdiyinizi mənə yazıb bildirin.

Məhəbbətlə, Coys.

Müəllifdən

Coys Mayer görkəmli Müqəddəs Kitab müəllimidir. O, Allahün Sözü nü bütün dünyada milyonlarla insanlara təbliğ edir.

Coys yüzlərlə mövzunu meydana çıxarıb, yetmişə yaxın kitab yazıb və hər il iyirmiyyə qədər konfranslar keçirir. 2004-cü ildə 2,5 milyondan artıq onun kitabları satılıb və milyondan çox pulsuz paylanılıb. Onun televerilişlərinə dünyanın çox ölkələrində baxmaq olar, amma onun radioproqramları üç yüz radiostansiyada translyasiya edilir.

Allah Coysu imanlıları Allahın Sözündə möhkəmləndirməyə çağırır. Nə vaxtsa o da həyatda tamamilə ümidi boşa çıxanlardan biri idi. Bu gün o, həyatdan zövq alır, belə ki, Allahın Sözü'nün həqiqətlərini tətbiq etməyi və çətinliklər üzərində qələbə çalmaqı öyrənib. Coys inanırdı ki, qalibkar başqasını da qalib olmağa öyrədə bilər.

Coys uşaqılıqda dözdüyü zorlama, ilk baş tutmayan nikah və həyatda üzləşdiyi bütün çətinliklər haqqında açıq danışdı. O, öz keçmişini gizlətmir və bu kimi problemlərlə qarşılaşanlara əməli məsləhətlər verir.

Coys Mayer Oral Robertson Oklaxom universitetinin fəxri ilahiyyat doktoru və “Layf Kristian” Florida universitetinin

fəlsəfə və ilahiyyat doktoru dərəcəsini almışdır. 2005-ci ilin fevralında “Taym” jurnalı Coys Mayeri Amerikanın iyirmi beş nəfər ən məşhur müjdəçilərinin siyahısına daxil etdi.

Həyatı boyu Coys Mayer Allahın mərhəməti və sədaqəti haqqında şəhadətlik edir. O öyrədir ki, insanın keçmişindən asılı olmayaraq, Onun Allahın yanında daim yeri var və O, sevinc və xoşbəxt həyata aparan yolda durmağa ona kömək edəcək.

TÖVBƏ DUASI

Tanrı səni sevir və səninlə yaxın münasibət qurmaq istəyir. Əgər indiyədək İsa Məsihi Rəbbin və Xilaskarın olmaq üçün dəvət etməmişənsə, indi səni bunu etməyə dəvət edirəm. Sadəcə ürəyini Ona aç. Aşağıdakı kimi dua edə bilərsən:

“Ata, mən bilirəm ki, Sənin qarşında günahkaram. Xahiş edirəm, məni bağışla. Təmizlə məni. Sənin Oğlun İsa Məsihə iman edirəm. Onun mənim üçün öldüyünə və mənim günahlarımı Öz üzərində çarmıxdə daşdığına inanıram. İndi mən öz həyatımı İsa Məsihə təslim edirəm. Ata, Sənin bağışlama və əbədi həyat ənamına görə Sənə minnətdaram. Xahiş edirəm, Sənin üçün yaşamağa mənə kömək elə. İsa Məsihin adıyla. Amin”

İndi ürəkdən dua etmişənsə, Tanrı səni qəbul etdi, təmizlədi və səni ruhani ölümdən azad etdi. Müqəddəs Kitabdan ayələri oxumaq və öyrənmək

üçün vaxt ayırın və yeni həyatındakı səyahətə Onunla birlikdə getdiyiniz üçün Tanrıdan səninizlə danışmasını xahiş edin.

Yəhya 3:16 1Korinflilərə 15:3-4

Efeslilərə 1:4 Efeslilərə 2:8-9

1Yəhya 1:9 1Yəhya 4:14-15

1Yəhya 5:1 1Yəhya 5:12-13

Dua edib Ondan Bibliya həqiqətlərinə inanan məsihçi kilsəsini tapmağı xahiş edin ki, Məsihlə münasibətində böyüməyə başlaya bilərsiniz. Tanrı həmişə səninizlədir. O, sənə rəhbər olacaq və səniniz üçün hazırladığı bol həyatı necə yaşamağı sənə göstərəcək!